

Təhsilverənlərin  
sertifikatlaşdırılması  
prosesinin test mərhələsinin  
qiymətləndirmə çərçivəsi



[www.arti.edu.az](http://www.arti.edu.az)





- ❖ Azərbaycan dili və ədəbiyyat
- ❖ Azərbaycan dili (dövlət dili)
- ❖ Biologiya
- ❖ Coğrafiya
- ❖ Fizika
- ❖ Xarici dil (ingilis dili)
- ❖ Xarici dil (rus dili)
- ❖ Xarici dil (alman dili)
- ❖ Xarici dil (fransız dili)
- ❖ İbtidai sinif (Azərbaycan bölməsi)
- ❖ İbtidai sinif (rus bölməsi)
- ❖ İnformatika
- ❖ Riyaziyyat
- ❖ Rus dili və ədəbiyyat
- ❖ Metodika və pedaqogika
- ❖ Qeyd

*Müvafiq ixtisas adının üzərinə toxunaraq birbaşa həmin ixtisasa aid səhifəyə keçid edə bilərsiniz.*

## Məzmun sahələri

Məzmun sahələri	Sual sayı
➤ Oxu	12
➤ Yazı	3
➤ Dil qaydaları	15
➤ Ədəbiyyat və həyat həqiqətləri	20

## Məzmun sahələri üzrə mövzular

### 1. Oxu

#### 1.1. *Mətn üzrə fəaliyyətlər*

- Mətnin xüsusiyyətlərinin müəyyən edilməsi
- Mətnin tərkib hissələrinin (giriş, əsas hissə, nəticə) müəyyən edilməsi
- Kontekstə əsasən söz və ifadələrin mənasının müəyyən edilməsi
- Mətnin üslubuna görə fərqləndirilməsi
- Mətnin üslub və struktur xüsusiyyətlərinə görə təhlil edilməsi
- Mövzu və ideyanın müəyyən edilməsi
- Səbəb-nəticə əlaqələrinin müəyyən edilməsi
- Mətndə problemin müəyyən edilməsi
- Mətn tiplərinin (nəqli, təsviri, mühakimə) müəyyən edilməsi
- Obrazların səciyyələndirilməsi

### 2. Yazı

- Durğu işarələrinin işlənmə qaydası
- Plan tərtib edilməsi
- Əməli yazılar (ərizə, tərcüməyi-hal, akt, məktub və s.)
- Ədəbi dilin normalarının (nitq mədəniyyətinin) yoxlanılması
- Ədəbi dilin üslublarının yoxlanılması

### 3. Dil qaydaları

#### 3.1. *Fonetika*

- Saitlərin, samitlərin yazılışı və tələffüzü
- Sözün hərf və səs tərkibi
- Ahəng qanunu
- Heca
- Vurğu
- Fonetik təhlil

#### 3.2. *Leksika*

- Sözün leksik və qrammatik mənası
- Sözün həqiqi və məcazi mənası
- Çoxmənalı sözlər
- Omonimlər
- Sinonimlər
- Antonimlər
- Frazeoloji birləşmələr
- Terminlər

- Leksik təhlil

### **3.3. *Söz yaradıcılığı***

- Kök və şəkilçi
- Sözün quruluşca növləri (Bütün nitq hissələrini əhatə edir)
- Mürəkkəb sözlərin yaranma yolları və orfoqrafiyası
- Sözün başlanğıc forması
- Sözün tərkibinə görə təhlili

### **3.4. *Morfologiya***

#### **3.4.1. *Əsas nitq hissələri:***

- İsim. İsmin quruluşca növləri. İsmin qrammatik kateqoriyaları: hal, mənsubiyət, şəxs (xəbərlik), kəmiyyət. Ümumi və xüsusi isimlər. Konkret və mücərrəd isimlər. İsmin atributivləşməsi. İsmin sintaktik vəzifələri
- Sifət. Sifətin quruluşca növləri. Sifətin spesifik xüsusiyyətləri: əlamət və keyfiyyət bildirməsi. Sifətin müqayisə dərəcələri. Sifətin substantivləşməsi. Sifətin sintaktik vəzifələri
- Say. Sayın quruluşca növləri. Sayın mənaca növləri. Sayın substantivləşməsi. Sayın orfoqrafiyası. Sayın sintaktik vəzifələri
- Əvəzlik. Əvəzliyin quruluşca növləri. Əvəzliyin mənaca növləri. Əvəzliyin sintaktik vəzifələri
- Feil. Hərəkətin obyekti və subyekti. Feilin quruluşca növləri. Təsdiq və inkar feillər. Təsirli və təsisiz feillər. Feilin qrammatik məna növləri. Təsriflənən - şəxsə və kəmiyyətə görə dəyişən (feilin şəkilləri), təsriflənməyən feillər. Feilin sintaktik vəzifələri. İdi, imiş, isə hissəciklərinin sözlərə qoşulması
- Zərf. Zərfin quruluşca növləri. Zərfin mənaca növləri. Zərfin sintaktik vəzifələri

#### **3.4.2. *Köməkçi nitq hissələri:***

- Qoşma. Qoşmanın mənaca növləri. Qoşmaların orfoqrafiyası. Qoşmalarla bağlı durğu işarələrinin işlənməsi. Qoşmanın sintaktik vəzifələri
- Bağlayıcı. Bağlayıcının quruluşca növləri. Bağlayıcının mənaca növləri. Bağlayıcıılara

aid durğu işaretlerinin işlenmesi. Bağlayıcının  
cümledə rolü

- Ədat. Ədatın quruluşca növləri. Ədatın mənaca  
növləri. Ədatların orfoqrafiyası. Ədata aid durğu  
iştirəlerinin işlenmesi. Ədatın cümledə rolü
- Modal sözlər. Modal sözlərin quruluşca növləri.  
Modal sözlərin mənaca növləri. Modal sözlərə aid  
durğu iştirəlerinin işlenmesi. Modal sözlərin  
cümledə rolü
- Nida. Nidanın quruluşca növləri. Nidaların  
orfoqrafiyası. Nidanın cümledə rolü
- Yerinə görə nitq hissəlerinin bir-biri ilə oxşarlığı
- Sözün morfoloji təhlili

### 3.5. *Sintaksis*

- Söz birləşmələri. Söz birləşmələrinin növləri. İsmi  
birləşmələr (təyini söz birləşmələri, təyini söz  
birləşmələrinə daxil olmayan ismi birləşmələr).  
Mürəkkəb adlar. Feili birləşmələr
- Sintaktik əlaqələr. Sintaktik əlaqələrin növləri:  
tabesizlik əlaqəsi, tabelilik əlaqələri (uzlaşma,  
idarə, yanaşma)
- Cümə üzvləri. Cümənin baş üzvləri. Mübtəda.  
Mübtədanın spesifik xüsusiyyətləri. Mübtədanın  
ifadə vasitələri. Xəbər. Xəbərin spesifik  
xüsusiyyətləri. Xəbərin ifadə vasitələri
- Cümənin ikincidərəcəli üzvləri. Tamamlıq. Təyin.  
Zərflik. İkincidərəcəli üzvlərin spesifik  
xüsusiyyətləri. Cümənin ikincidərəcəli üzvlərinin  
ifadə vasitələri
- Həmcins üzvlər. Həmcins üzvlərdə ümmüniləşdirici  
sözlər. Ümmüniləşdirici sözlərə və həmcins üzvlərə  
aid durğu iştirəlerinin işlenmesi
- Cümledə söz sırası. Məntiqi vurğu. Əlavələr. Əlavə  
cümələlər. Xüsusiləşmiş üzvlər. Xitab. Ara sözlər.  
Əlavələr, xitab, ara sözlərə aid durğu iştirəlerinin  
işlenmesi
- Cümə. Söz-cümə. Məqsəd və intonasiyaya görə  
cümənin növləri
- Şəxsə görə sadə cümənin növləri. (Müəyyən şəxslər  
cümə. Qeyri-müəyyən şəxslər cümə. Ümumi şəxslər  
cümə. Şəxssiz cümə. Adlıq cümə)
- Cümənin quruluşca növləri. Sadə cümə.  
Mürəkkəb cümə. Mürəkkəb cümənin növləri:  
tabesiz və tabeli mürəkkəb cümə. Tabeli

mürəkkəb cümlədə budaq cümlənin növləri. Tabeli mürəkkəb cümlənin komponentlərinin əlaqələndirmə vasitələri

- Vasitəsiz nitq. Vasitəsiz nitqdə durğu işarələri.  
Vasitəli nitq
- Sintaktik təhlil
- Yazının növləri

## 4. Ədəbiyyat və həyat həqiqətləri

### 4.1. Azərbaycan şifahi xalq ədəbiyyatı

- “Dərzi şagirdi Əhməd” nağılı. “Ağılı uşaq” nağılı. “Çahargah əfsanəsi”. ”Xan sarayı” əfsanəsi
- Əfzələddin Xaqani Şirvani. “Gənclərə nəsihət” əsəri
- “Kitabi-Dədə Qorqud” eposu. “Basatın Təpəgözü öldürüyü boy”. “Qazan bəyin oğlu Uruz bəyin dustaqları olduğu boy”. “Salur Qazanın evinin yağmalandığı boy”
- Nizami Gəncəvi. “Sultan Səncər və qari” əsəri. “Yaralı bir uşaqın dastanı” əsəri. “İskəndərnamə” poeması
- İmadəddin Nəsimi. “Sığmazam” qəzəli. “Ağrimaz” qəzəli
- Şah İsmayıllı Xətayı. “Bahariyyə” (“Dəhnamə” poemasından). “Dəhnamə” poeması
- Məhəmməd Füzuli. “Söz”, “Məni candan usandırı...” qəzəli. “Leyli və Məcnun” poeması
- “Koroğlu” eposu. “Düratın itməyi” qolu. “Durna teli” qolu. “Koroğlu ilə Bolu bəy” qolu. “Həmzənin Qıratı qaçırması” qolu
- Molla Pənah Vaqif. “Hayif ki, yoxdur” qoşması. “Pəri” qoşması
- Abbasqulu ağa Bakıxanov. “Hikmətin fəziləti” mənzum hekayəsi
- Qasım bəy Zakir. “Durnalar” qoşması. “Badi-səba, mənim dərdi-dilimi...” qoşması
- Mirzə Fətəli Axundzadə. “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və Dərvish Məstəli şah cadukünü-məşhur” komedyası. “Aldanmış kəvakib” povesti
- Aşıq Ələsgər. “Dağlar” rədifli qoşmalar
- Seyid Əzim Şirvani. “Qafqaz müsəlmanlarına xıtab” şeiri. “Guş qıl...” müxəmməsi
- Nəcəf bəy Vəzirov. “Müsibəti-Fəxrəddin” faciəsi
- Süleyman Sani Axundov. “Nurəddin” hekayəsi
- Əbdürrəhim bəy Haqverdiyev. “Bomba” əsəri
- Məhəmməd Hadi. “Türkün nəğməsi” şeiri

- Cəlil Məmmədquluzadə. “Qurbanəli bəy” əsəri.  
“Anamın kitabı” tragikomediyası
- Mirzə Ələkbər Sabir. “Əkinçi” satirası. “Neylərdin, ilahi!?” satirası
- Hüseyn Cavid. “Ana” faciəsi. “İblis” faciəsi
- Əhməd Cavad. “Azərbaycan bayrağına” şeiri. “Səslə qız” poeması
- Cəfər Cabbarlı. “Ana”şəiri. “Oqtay Eloğlu” faciəsi\*
- Y. V. Çəmənzəminli. “Zeybək qızı” hekayəsi
- Abdulla Şaiq. “Anabacı” hekayəsi
- Almas İldirim. “Əsir Azərbaycanım” şeiri
- Mikayıł Müşfiq. “Yağış yağarkən” şeiri. “Həyat sevgisi” şeiri
- Məhəmmədhüseyin Şəhriyar. “Heydərbabaya salam” poeması. “Türkün dili” şeiri
- Süleyman Rüstəm. “Təbrizim” şeiri
- Mirmehdi Seyidzadə. “Əqrəb və Çanaqlı bağa” təmsili
- Cabir Novruz. “Mən bizim anaları Günəşlə tən tuturam” şeiri
- Mirzə İbrahimov. “Azad” hekayəsi. “Gələcək gün” romanı
- Hikmət Ziya. “Kərgədan və Qarışqa” təmsili
- Əliağa Kürçaylı. “Qaranqus” şeiri
- Səməd Vurğun. “Azərbaycan” şeiri. “Ananın öyüdü” şeiri. “Vaqif ” dramı
- Rəsul Rza. “Çinar ömrü” şeiri. “Qızılıgül olmayıyadı...” poeması
- Mir Cəlal. “Bahar” (“Bir gəncin manifesti” romanından parça). “Açıq kitab” romanı.”Vətən yaraları” hekayəsi
- İsa Hüseynov. “Zəhər” hekayəsi
- Məmməd Araz. “Azərbaycan – dünyam mənim” şeiri. “Əsgər məktubu” şeiri
- Əli Kərim. “Qaytar ana borcunu” şeiri
- Anar. “Keçən ilin son gecəsi” pyesi
- Elçin. “Talvar” hekayəsi
- Sabir Əhmədli. “Dərs” hekayəsi
- İlyas Əfəndiyev. “Xurşidbanu Natəvan” dramı
- İsmayıł Şıxlı. “Namərd gülləsi” hekayəsi. “Dəli Kür” romanı
- Xəlil Rza Ulutürk. “Qaytar mənim qüdrətimi, Azərbaycan!” şeiri
- Fikrət Qoca. “Şuşa” şeiri
- Qılman İlkin. “İntiqam” hekayəsi

- Bəxtiyar Vahabzadə. “İstiqlal” poeması. “Şəhidlər” poeması
- İvan Krilov. “Ağac” təmsili
- Ernest Heminquey. “Qoca və dəniz” povesti
- M. A. Ərsoy. “İstiqlal marşı” əsəri
- Çingiz Aytmatov. Manqurt (“Gün var əsrə bərabər” romanından). “Gün var əsrə bərabər” romanı

#### **4.2. Mövzulararasi əlaqə**

#### **4.3. Ədəbiyyat nəzəriyyəsi**

- Nəzm və nəsr
- Azərbaycan şeirində vəznlər
- Ədəbi növlər və janrlar
- Bədii əsərdə həyat hadisələrini əks etdirmə üsulları
- Bədii gülüş
- Bədii əsərin quruluşu. Süjet və kompozisiya
- Bədii əsərin dili. Bədii təsvir və ifadə vasitələri

### Məzmun sahələri

➤ Oxu	22
➤ Yazı	6
➤ Dil qaydaları	22

### Sual sayı

## Məzmun sahələri üzrə mövzular

### 1. Oxu

#### 1.1. Mətn üzrə fəaliyyətlər

- Mətnin xüsusiyyətlərinin müəyyən edilməsi
- Mətnin tərkib hissələrinin (giriş, əsas hissə, nəticə) müəyyən edilməsi
- Kontekstə əsasən söz və ifadələrin mənasının müəyyən edilməsi
- Mətnin üslubuna görə fərqləndirilməsi
- Mətnin üslub və struktur xüsusiyyətlərinə görə təhlil edilməsi
- Mövzu və ideyanın müəyyən edilməsi
- Səbəb-nəticə əlaqələrinin müəyyən edilməsi
- Mətnin problemin müəyyən edilməsi
- Mətn tiplərinin (nəqli, təsviri, mühakimə) müəyyən edilməsi
- Obrazların səciyyələndirilməsi
- Bədii təsvir və ifadə vasitələrinin müəyyən edilməsi

### 2. Yazı

- Yazında orfoqrafik və qrammatik qaydaların tətbiq edilməsi
- Ədəbi dilin normalarının yoxlanması
- Plan tərtib edilməsi
- Durğu işarələrinin işlənmə qaydalarının tətbiq edilməsi
- Əməli yazıların (elan, məktub, teleqram, izahat, ərizə, tərcüməyi-hal, akt, arayış və s.) tərtib edilməsi

### 3. Dil qaydaları

#### 3.1. Fonetika

- Orfoepiya. Azərbaycan dilinin orfoepiya qaydaları
- Saitlərin, samitlərin yazılışı və tələffüzü
- Sözün hərf və səs tərkibi
- Ahəng qanunu
- Heca
- Vurğu
- Sözün fonetik xüsusiyyətləri

#### 3.2. Leksika

- Sözün leksik və qrammatik mənası
- Sözün həqiqi və məcazi mənası
- Çoxmənalı sözlər

- Omonimlər
- Sinonimlər
- Antonimlər
- Frazeoloji birləşmələr
- Terminlər

### **3.3. *Söz yaradıcılığı***

- Sözün tərkibi: kök və şəkilçi
- Sözün quruluşca növləri (Bütün nitq hissələrini əhatə edir)
- Mürəkkəb sözlərin yaranma yolları. Mürəkkəb sözlərin yazılışı
- Eyniköklü sözlər

### **3.4. *Morfologiya***

#### **3.4.1. *Əsas nitq hissələri***

- İsim. Konkret və mücərrəd isimlər. İsmi qrammatik kateqoriyaları: hal, mənsubiyət, kəmiyyət, şəxs (xəbərlik). Ümumi və xüsusi isimlər. Bəzi ikihecalı isimlərdə son saitin düşməsi
- Sifət. Sifətin spesifik xüsusiyyətləri: əlamət və keyfiyyət bildirməsi. Sifətin müqayisə dərəcələri. Sifətin substantivləşməsi. Sifətlərin yazılışı
- Say. Sayın məna növləri. Numerativ sözlər. Sayın substantivləşməsi
- Əvəzlik. Əvəzliyin məna növləri. Əvəzliyin sintaktik vəzifələri. “O” və “bu” əvəzliklərindən sonra vergülün işlədilməsi
- Feil. Təsdiq və inkar feillər. Feilin qrammatik məna növləri. Feilin zamanları. Təsriflənən feillər (feilin şəkilləri). Təsriflənməyən feillər: məsdər, feili sifət, feili bağlama. İdi, imiş, isə köməkçi sözlərinin nitq hissələrinə qoşulması
- Zərf. Zərfin məna növləri

#### **3.4.2. *Köməkçi nitq hissələri***

- Qoşma. Qoşmanın mənaca növləri. Qoşmaların yazılışı
- Bağlayıcı. Bağlayıcının mənaca növləri. Tabesizlik bağlayıcıları və onların növləri. Tabelilik bağlayıcıları və onların növləri. Bağlayıcıların yazılışı və onlarda vergülün işlənməsi
- Ədat. Ədatların mənaca növləri. Ədatların yazılışı

- Modal sözlər. Modal sözlərin mənaca növləri. Modal sözlərin cümlədə yeri, yazılışı və onlarla bağlı vergülün işlənməsi
- Nida. Nidanın cümlədə rolü. Nidanın cümlədə yeri və onlarla bağlı vergülün işlənməsi

### **3.5. Sintaksis**

- Söz birləşmələri. Söz birləşmələrinin növləri. İsmi birləşmələr. Feili birləşmələr
- Cümlə. Cümlənin məqsəd və intonasiyaya görə növləri. Söz-cümlə
- Cümlə üzvləri. Cümlənin baş üzvləri. Mübtəda. Mübtədanın ifadə vasitələri. Xəbər. Xəbərin ifadə vasitələri. Cümlənin ikincidərəcəli üzvləri. Tamamlıq. Təyin. Zərflik. Cümlənin ikinci dərəcəli üzvlərinin ifadə vasitələri
- Həmcins üzvlər. Həmcins üzvlərdə ümumiləşdirici sözlər. Həmcins üzvlərdə durğu işaretlərinin işlənməsi
- Əlavələr. Əlavələrdə durğu işaretləri
- Cümlədə sözlərin sırası
- Məntiqi vurğu
- Qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlər. Xitab və ara sözlər
- Cümlənin quruluşca növləri. Sadə və mürəkkəb cümlələr. Sadə cümlənin şəxşə görə növləri
- Mürəkkəb cümlə: tabeli və tabesiz mürəkkəb cümlələr. Tabesiz mürəkkəb cümlə. Tabesiz mürəkkəb cümlənin növləri. Tabeli mürəkkəb cümlə. Baş və budaq cümlə. Budaq cümləni baş cümləyə bağlayan vasitələr. Mürəkkəb cümlədə durğu işaretləri
- Vasitəsiz nitq
- Vasitəli nitq

## Məzmun sahələri

- Ədədlər və əməllər 6
- Cəbr və funksiyalar 22
- Həndəsə və ölçmə 16
- Statistika və ehtimal 6

## Sual sayı

## Məzmun sahələri üzrə mövzular

### 1. Ədədlər və əməllər

- Həqiqi ədədlər və onlar üzərində əməllər
- Kompleks ədədlər və onlar üzərində əməllər
- Nisbət, tənasüb, faiz
- Çoxluqlar və birləşmələr nəzəriyyəsi

### 2. Cəbr və funksiyalar

- Rasional ifadələr
- Çoxhədlilər və onlar üzərində əməllər
- İrrasional ifadələr və həqiqi üstlü qüvvət
- Tənliklər, tənliklər sistemi. Tənlik qurmaqla məsələ həlli
- Bərabərsizliklər, bərabərsizliklər sistemi və bərabərsizliklər heyəti
- Ədədi ardıcılıqlar. Silsilələr
- Funksiyalar və qrafiklər
- Trigonometrik funksiyalar, trigonometrik tənliklər və trigonometrik bərabərsizliklər
- Üstlü və loqarifmik ifadələr. Üstlü və loqarifmik funksiyalar. Üstlü və loqarifmik tənliklər. Üstlü və loqarifmik tənliklər sistemi. Üstlü və loqarifmik bərabərsizliklər. Üstlü və loqarifmik bərabərsizliklər sistemi
- Limit
- Törəmə və onun tətbiqləri
- İbtidai funksiya və qeyri-müəyyən integrallar
- Müəyyən integrallar və onun tətbiqi

### 3. Həndəsə və ölçmə

- Sadə həndəsi fiqurlar
- Üçbucaqlar
- Qabarılq çoxbucaqlılar, qabarılq dördbucaqlılar
- Çevrə və dairə
- Müstəvi fiqurlarının sahəsi
- Müstəvidə və fəzada koordinatlar üsulu. Hərəkət və oxşarlıq. Vektorlar
- Fəzada düz xətt və müstəvilərin qarşılıqlı vəziyyəti
- Çoxüzlülər, onların səthinin sahəsi və həcmi
- Fırlanma cisimləri, onların səthinin sahəsi və həcmi
- Fəza fiqurlarının kombinasiyaları və müstəvi kəsikləri

### 4. Statistika və ehtimal

- Statistikyanın elementləri
- Hadisənin ehtimalı

## Xarici dil (ingilis dili)

### Məzmun sahələri

- Oxuyub-anlama
- Leksikologiya
- Dil qaydaları

### Sual sayı

- 12
- 10
- 28

### Məzmun sahələri üzrə mövzular

#### 1. Oxuyub-anlama

- Mətn və ya cümlə qurmaq
- Cümləni, dialoqu və ya mətni məntiqi sonluqla tamamlamaq
- Cümləni parafraz etmək
- Mətnin əsas fikrini, ideyasını tapmaq
- Mətn əsasında ən uyğun nəticəni seçmək, səbəb-nəticə əlaqəsini müəyyən etmək
- Mətni sürətli gözdən keçirib, spesifik məlumatı tapmaq

#### 2. Leksikologiya

- Sinonimləri, antonimləri, frazeoloji ifadələri, idiomları və atalar sözlərini mənasına uyğun olaraq düzgün müəyyən etmək və ya cümlədə istifadə etmək
- Verilmiş vəziyyət üçün düzgün sözü və ya ifadəni istifadə etmək
- Kontekstdən sözü anlamaq və mənasını müəyyən etmək
- Sözləri mənalarına görə fərqləndirmək və ya uyğunlaşdırmaq

#### 3. Dil qaydaları

##### 3.1. Morfologiya: Nitq hissələri

- İsim. İsimlərin mənalarına görə təsnifi: ümumi və xüsusi isimlər. İsmi əsas qrammatik əlamətləri. İsmi hal və kəmiyyət kateqoriyaları. İsmi ümumi və yiyəlik halları
- Sifət. Sifətlərin mənalarına görə təsnifi: əsl və nisbi sifətlər. Sifətlərin əsas qrammatik əlamətləri. Əsl sifətlərin dərəcə kateqoriyaları. İsimləşmiş sifətlər
- Say. Sayın növləri: miqdar, sıra və kəsr sayıları
- Əvəzlik. Əvəzliklərin təsnifi. Who, which, what, whose sözlərinin sual, nisbi və bağlayıcı əvəzlik kimi işlənməsi. Some, any, no, every əvəzlikləri və onların törəmələri. Kəmiyyət bildirən many, much, little, few, a little, a few a lot (of), plenty of və başqa sözlərin işlənməsi
- Feil. Feillərin təsnifi. Əsas qrammatik əlamətləri. Əsas, köməkçi, bağlayıcı feillər. Feillin xəbər şəkli. Feillin məlum və məchul növü. Zamanların uzlaşması. Modal feillər. Modal feillərin ekvivalentləri. Feillin vasitəli şəkli. Feillin şəxssiz formaları. Feili isim. Qısalma və ya reduksiya

- Zərf. Zərfin növləri, zərf düzəldən suffikslər, zərfin dərəcələri, həm sifət, həm də zərf kimi işlənən sözlərin omonimliyi və dərəcə kateqoriyası
- Artık. Qeyri-müəyyənlik və müəyyənlik artikeli, artikelin işlədilməsi və işlədilməməsi qaydaları, artikel və ya artikelsız işlənən ifadələr
- Sözönü. Sözönünləri, sözönüllü ifadələr və onların başqa nitq hissələri ilə omonimliyi
- Bağlayıcı. Tabeli və tabesiz bağlayıcılar və başqa nitq hissələri ilə omonimliyi
- Ədat
- Modal sözlər
- Nida

### **3.2. Sintaksis**

- Cümələ. Sadə (məqsəd və intonasiyaya görə) və mürəkkəb cümlələr (tabeli-tabesiz), aralarındakı sintaktik baxımından quruluş fərqlilikləri
- Mübtəda ilə xəbərin uzlaşması
- Cümələ üzvləri: cümlənin baş və ikinci dərəcəli üzvləri
- Vasitəsiz nitq. Vasitəli nitq
- Sadə və mürəkkəb cümlələrdə inversiya
- There formal sözü ilə başlanan cümlələr

## Xarici dil (rus dili)

### Məzmun sahələri

- Oxuyub-anlama
- Leksikologiya
- Dil qaydaları

### Sual sayı

12  
10  
28

### Məzmun sahələri üzrə mövzular

#### 1. Oxuyub-anlama

- Mətn və ya cümlə qurmaq
- Cümləni, dialoqu və ya mətni məntiqi sonluqla tamamlamaq
- Mətnin əsas fikrini, ideyasını, mövzunu tapmaq
- Mətasəsində ən uyğun nəticəni seçmək, səbəb-nəticə əlaqəsini müəyyən etmək
- Mətni sürətli gözdən keçirib, spesifik məlumatı tapmaq
- Mətni adlandırmak
- Mətnə aid olmayan fikirləri tapmaq

#### 2. Leksikologiya

- Sinonimləri, antonimləri, frazeoloji ifadələri, idiomları və atalar sözlərini mənasına uyğun olaraq, düzgün müəyyən etmək və ya cümlədə istifadə etmək
- Verilmiş vəziyyət üçün düzgün sözü və ya ifadəni istifadə etmək
- Kontekstdən sözü anlamaq və mənasını müəyyən etmək
- Sözləri mənalarına görə fərqləndirmək və ya uyğunlaşdırmaq
- Sözlərin düzgün və məcazi mənada istifadəsi

#### 3. Dil qaydaları

##### 3.1. Fonetika

- Nitqdə buraxılan səhvələr, sözün tələffüzü normaları, vurğu

##### 3.2. Morfologiya

###### ❖ İsim

- İsmin cinsi
- Canlı cansız isimlər
- “-мя” ilə bitən isimlər və xüsusi hallanan isimlər
- “-ь” bitən qadın və kişi cinsinə aid isimlər
- İsmin tək və cəm forması
- İsmin hali və kəmiyyəti

###### ❖ Sifət

- Keyfiyyət; Aidiyyət; Mənsubiyyət sifətlər
- Sifətlərin müqayisə dərəcələri (сравнительная и превосходная)
- Sifətlərin qısa forması
- Sifətlərin hallanması
- Sifətlərin isimlərlə cinsdə, sayda və halda uzlaşması

## ❖ Say

- Miqdar və sıra sayıları
- Sayların hallanması
- Sayların isimlərlə işlənməsi

## ❖ Əvəzlik

- Əvəzlik növləri
- Əvəzliklərin hallanması

## ❖ Feil

- Feilin məsdər forması
- Qayıdış feili
- Feilin təsirliyi
- Feilin növləri (вид совершенный/несовершенный)
- Feilin şəkilləri
- Feilin zamanları
- Feilin hallanması
- Feilin “he” ilə yazılması
- Feili sıfət
- Feili bağlama

## ❖ Zərf

- Zərfin növləri

## ❖ Qoşma

## ❖ Bağlayıcı

- Tabesizlik və tabelilik bağlayıcı

## ❖ Ədatlar

- Ədatların növləri və istifadəsi

## ❖ Nida

### 3.3. Sintaksis

- Söz birləşməsi
- Cümlə üzvləri: Cümlənin baş və ikinci dərəcəli üzvləri
- Mübtəda
- Xəbər
- Təyin (согласованное/несогласованное)
- Zərflik (mənə növləri)
- Tamamlıq
- Müxtəsər cümlə
- Sadə və mürəkkəb cümlə
- Xitab

## Xarici dil (alman dili)

### Məzmun sahələri

- Oxuyub-anlama
- Leksikologiya
- Dil qaydaları

### Sual sayı

- 12
- 10
- 28

### Məzmun sahələri üzrə mövzular

#### 1. Oxuyub-anlama

- Mətn və ya dialoq qurmaq
- Cümləni, dialoqu və ya mətni məntiqi sonluqla tamamlamaq
- Cümləni parafraz etmək
- Mətnin əsas fikrini, ideyasını tapmaq
- Mətn əsasında ən uyğun nəticəni seçmək, səbəb-nəticə əlaqəsini müəyyən etmək
- Mətni sürətli gözdən keçirib, spesifik məlumatı tapmaq
- Mətndə müəyyən bir fikrin verilib-verilməməsini təyin etmək (falsch - richtig)
- Mətnin məzmununa uyğun düzgün başlığı seçə bilmək yaxud başlığa uygun düzgün mətn seçmək

#### 2. Leksikologiya

- Sinonimləri, antonimləri, frazeoloji ifadələri, idiomları və atalar sözlərini mənasına uyğun olaraq düzgün müəyyən etmək və ya cümlədə istifadə etmək
- Verilmiş vəziyyət üçün düzgün sözü və ya ifadəni istifadə etmək
- Kontekstdən sözü anlamaq və mənasını müəyyən etmək
- Sözləri mənalarına görə fərqləndirmək və ya uyğunlaşdırmaq

#### 3. Dil qaydaları

##### 3.1. Morfologiya

- Artikl: müəyyən və qeyri-müəyyən artikllar; İsimlərin artılsız işlənməsi
- İsim: Mürəkkəb isimlər; İsimlərin hallanması; İsimlərin cəmlənməsi
- Sifət: Sifətlərin hallanması; Sifətlərin isimləşməsi; Sifətin dərəcələri; Sifətin idarəsi
- Əvvəzlik: Əvvəzlik və mənaca növləri
- Sözönü: Söznləri və mənaca növləri
- Say: Sayların mənaca növləri. Sayların isim kimi işlənə bilməsi
- Feil: Feilin leksik və qrammatik məna növləri və formaları; Məsdər qrupları
- Zərf: Əvvəzlik zərfləri; Zərflərin növləri
- Bağlayıcı: Tabesizlik bağlayıcılar; Tabelilik bağlayıcılar; Mürəkkəb bağlayıcılar

### **3.2. *Sintaksis***

- Cümələ. Sadə və mürəkkəb cümlələr (tabeli-tabesiz)
- Cümələ üzvləri: cümlənin baş və ikinci dərəcəli üzvləri
- Vasitəsiz nitq. Vasitəli nitq
- Cümələ və onun növləri
- Budaq cümələ və növləri

## Xarici dil (fransız dili)

### Məzmun sahələri

- Oxuyub-anlama
- Leksikologiya
- Dil qaydaları

### Sual sayı

- 12
- 10
- 28

### Məzmun sahələri üzrə mövzular

#### 1. Oxuyub-anlama

- Mətn və ya cümlə qurmaq
- Cümləni, dialoqu və ya mətni məntiqi sonluqla tamamlamaq
- Cümləni parafraz etmək
- Mətnin əsas fikrini, ideyasını tapmaq
- Mətn əsasında ən uyğun nəticəni seçmək, səbəb-nəticə əlaqəsini müəyyən etmək
- Mətni sürətli gözdən keçirib, spesifik məlumatı tapmaq

#### 2. Leksikologiya

- Sinonimləri, antonimləri, frazeoloji ifadələri, idiomları və atalar sözlərini mənasına uyğun olaraq, düzgün müəyyən etmək və ya cümlədə istifadə etmək
- Verilmiş vəziyyət üçün düzgün sözü və ya ifadəni istifadə etmək
- Kontekstdən sözü anlamaq və mənasını müəyyən etmək
- Sözləri mənalarına görə fərqləndirmək və ya uyğunlaşdırmaq

#### 3. Dil qaydaları

##### 3.1. Morfologiya

- Artıklar: hissəvi artıkl, ölkələrin adları qarşısında artıkl. Nəqliyyat vasitələri qarşısında artıkl və s.
- İnkər forması. Sözönü
- İsim. İsimlərin quruluşca növləri, ismin kişi, qadın cinsi. İsimlərin cəmlənməsi. İsmən uzlaşması
- Sifət. Sadə və mürəkkəb, qeyri-müəyyən sifətlər. Sinonim, omonim, antonim sifətlər, sifətin dərəcələri. Sifətin digər nitq hissələri ilə uzlaşması
- Say. Miqdardan sərənəndən fərqləndirmək
- Əvəzlik. Əvəzliyin cinsə və kəmiyyətə görə dəyişməsi. Vasitəli və vasitəsiz əvəzlik (COD COI)
- Zərf. Zərfərin quruluşca növləri, zərflərin mənaca növləri, zərfin dərəcələri, sual zərfləri. Cerundif
- Feil. Felin qeyri-müəyyən forması (məsdər). Köməkçi və yarım-köməkçi feillər. İndiki zaman, Keçmiş zamanlar-Passé Composé, İmparfait, Subjonctif, Plus que Parfait, Gələcək zamanlar-Future Proche, Future Simple, Future dans le Passé və s. formalar. Feil qrupları, felin quruluşca növləri, təsirli və təsirsiz fellər, qayıdış feilləri, feilin əmr forması

### *3.2. Sintaksis*

- Məntiqi vurğu. Cümlə. Sadə və mürəkkəb cümle
- Cümlənin əsas və ikinci dərəcəli üzvləri
- Sual, ümumi və xüsusi suallar
- İnkar, qəti-inkar ifadələri



## Məzmun sahələri

## Sual sayı

- |                             |    |
|-----------------------------|----|
| ➤ Чтение                    | 10 |
| ➤ Письмо                    | 5  |
| ➤ Языковые правила          | 15 |
| ➤ Литература и реалии жизни | 20 |

## Məzmun sahələri üzrə mövzular

### 1. Чтение

- Определение значения незнакомых слов и выражений в соответствии с контекстом
- Различие прямого и переносного значения слов и выражений согласно контексту
- Комментирование значения незнакомых слов, использование способов определения лексического значения
- Комментирование значения фразеологических оборотов
- Определение темы и основной мысли текста
- Определение стиля текста. Научный, публицистический, официально-деловой, разговорный, художественный стили речи. Характерные особенности каждого стиля и сфера его употребления
- Признаки текста. Типы речи (повествование, описание, рассуждение)
- Владение нормами литературного языка. Определение ошибок, связанных с нарушением различных норм языка (речевых, лексических, стилистических)

### 2. Письмо

- Редактирование текста с учётом связи между предложениями, абзацами, частями текста
- Расширение текста с учётом связи между его содержательными частями текста
- Деление текста на содержательные части
- Совершенствование текста с учётом связи между предложениями
- Орфограммы в значимых частях слова
- Правописание различных частей речи
- Пунктуация
  - Постановка знаков препинания в простом осложнённом предложении
  - Постановка знаков препинания в сложном предложении
  - Знаки препинания в предложениях с прямой речью
  - Пунктуационный разбор простого и сложного предложения

### **3. Языковые правила**

#### **3.1. Фонетика. Орфоэпия. Графика**

- Звуки речи и буквы
- Фонетические явления (оглушение, озвончение, смягчение)
- Ударение и его функции
- Слоги
- Орфоэпические правила
- Фонетический разбор слова

#### **3.2. Лексикология. Фразеология**

- Лексическое значение слова, способы определения значения слова
- Многозначные и однозначные слова
- Омонимы. Синонимы. Антонимы. Паронимы
- Общеупотребительные и слова ограниченного употребления (профессионализмы, диалектизмы, жаргонизмы)
- Исконно русские и заимствованные слова
- Устаревшие слова (историзмы, архаизмы). Неологизмы
- Фразеологизмы и их значения. Употребление в речи

#### **3.3. Состав слова. Словообразование**

- Значимые части слова
- Однокоренные слова. Формы слова
- Виды основ (непроизводная, производная, производящая, сложная)
- Способы образования слов (морфологические и неморфологические)
- Морфемный и словообразовательный разбор слова

#### **3.4. Морфология**

- Части речи. Самостоятельные и служебные части речи
- Морфологические признаки самостоятельных частей речи и их синтаксическая роль
- Признаки служебных частей речи
- Междометие
- Морфологический разбор слова

#### **3.5. Синтаксис**

- Словосочетания. Виды словосочетаний по главному и зависимому слову. Способы связи слов в словосочетании. Синонимичные словосочетания

- Простое неосложнённое и осложнённое предложение
- Главные и второстепенные члены предложения
- Двусоставные и односоставные предложения
- Полные и неполные предложения
- Однородные члены предложения. Обобщающие слова при однородных членах
- Обособленные и уточняющие второстепенные члены предложения
- Слова, грамматически не связанные с членами предложения (обращение, вводные слова и словосочетания, вводные предложения, вставные конструкции, слова да, нет)
- Обороты с союзом *как*
- Предложения с прямой и косвенной речью
- Синтаксический разбор простого предложения.
- Сложное предложение. Виды сложных предложений (ССП, СПП, БСП)
- Группы сложносочинённых предложений по союзам и значению
- Сложноподчинённые предложения. Виды придаточных. Место придаточных предложений по отношению к главному. Средства связи между частями сложноподчинённого предложения
- Подчинительные союзы и союзные слова
- СПП с несколькими придаточными
- Бессоюзное сложное предложение
- Сложное предложение с различными видами связи (сочинительной, подчинительной и бессоюзной)
- Синтаксический разбор сложного предложения

#### 4. Литература

- Дастан «Кёрглу»
  - «Приход Демирчиоглу в Ченлибель»
  - «Стамбульский поход Кёрглу»
- Дастан «Китаби Деде Горгуд»
  - Песнь первая «О сыне Дирсе хана, о Бугач хане...»
  - Песнь вторая «О разорении дома Салур Газана...»
  - Песнь двенадцатая «Об отложении Дальних огузов от Ближних и убиении Бейрека...»
- Н.Гянджеви «Хосров и Ширин», «Искендернаме»
- М.Физули «Я скован, я пленён...», «Лейли и Меджнун»

- Г.Закир «Журавли»
- М.П. Вагиф «Видади, ты на чёрстые эти сердаца погляди...» («Судьба»)
- М.Ш.Вазех «Высокая ростом, стройная телом...»
- Х.Натаван «Сыну моему», «Фиалка»
- М.Ш.Вазех «Высокая ростом, стройная телом...»
- М.Ф.Ахундзаде «Восточная поэма на смерть А.Пушкина», «Обманутые звёзды», «Приключения скряги» («Гаджи Гара»)
- Дж.Мамедгулузаде «Курбанали бек», «Пропажа осла» («События в селении Данабаш»)
- М.А.Сабир «Ну что хорошего нашёл мой сын в ученье?..», «Что мне за дело?..»
- Н.Везиров «Из-под дождя да под ливень»
- А.Ахвердиев «Мирза-Сафар»
- Г.Джавид «Мать»
- С.Вургун «Азербайджан», «Вагиф»
- А.Шаиг «Письмо не дошло»
- М.Мушфиг «О, если б снова...», «Ветры»
- Б.Багабзаде «Карабахский конь»
- М.Дж.Пашаев «Правила приличия»
- Анар «Последняя ночь уходящего года»
- Дж.Новруз «Есть на Земле одна страна», «Тишина Маралгёля», «Покинутая деревня»
- А.С.Пушкин «К Чаадаеву», «К\*\*\*», «Пророк», «Элегия» («Безумных лет угасшее веселье»), «Евгений Онегин»
- М.Ю.Лермонтов «Бородино», «Пророк», «Мцыри», «Герой нашего времени»
- Н.В.Гоголь «Ревизор», «Мёртвые души»
- Л.Н.Толстой «После бала»
- М.Е.Салтыков-Щедрин «Повесть о том, как один мужик двух генералов прокормил»
- Ф.М.Достоевский «Преступление и наказание»
- А.П.Чехов «Каштанка», «Хамелеон», «Толстый и тонкий», «О любви», «Ионыч», «Вишнёвый сад»
- А.И.Куприн «Куст сирени»
- А.А.Блок «О, я хочу безумно жить...», «О весна без конца и без краю...», «О доблестях, о подвигах, о славе...».
- С.А.Есенин «Отговорила роща золотая...», «Мы теперь уходим понемногу...», «Прощай, Баку!», «Не жалею, не зову, не плачу»

- А.А.Ахматова «Я научилась просто, мудро жить...»  
«Мне голос был...», «Не с теми я, кто бросил землю...»
- М.А.Булгаков «Мастер и Маргарита»
- М.А.Шолохов «Судьба человека»
- У.Шекспир «Ромео и Джульетта», «Гамлет»
- О.Бальзак «Гобсек»
- О.Генри «Из любви к искусству», «Дары волхвов»
- Э.Хемингуэй «Старик и море»
- Связь мировоззрения и творчества писателя
- Художественный метод и стиль. Литературные направления. Характерные особенности, жанры, основоположники литературных направлений
- Роды и жанры литературы
- Литературное произведение как единое целое. Содержание и форма произведения. Тема. Проблема. Идея. Конфликт. Композиция и сюжет
- Язык художественного произведения. Изобразительно-выразительные средства (тропы).
- Виды комического (сатира, юмор, ирония, сарказм, гротеск). Эзопов язык
- Прозаическая и стихотворная речь
- Особенности стихотворной речи. Рифма (виды рифмы, способы рифмовки), ритм, строфа, стопа.
- «Онегинская» строфа. Системы стихосложения. Стихотворные размеры. Белый стих
- Идейное и общественное значение литературы. Народность, гуманизм, патриотизм, историзм, новаторство, психологизм
- Художественный образ. Литературный тип («маленький человек», «лишний человек»). Персонаж. Лирический герой
- Жанры восточной литературы: газель, гошма, касыда, рубай, дастан. Понятия *бейт, редиф*

## İbtidai sinif (Azərbaycan bölməsi)

Məzmun sahələri	Sual sayı
➤ Oxu	10
➤ Yazı	2
➤ Dil qaydaları	13
➤ Ədədlər və əməllər	8
➤ Cəbr və funksiyalar	6
➤ Həndəsə	5
➤ Ölçmə	4
➤ Statistika və ehtimal	2

## Məzmun sahələri üzrə mövzular

### Azərbaycan dili

#### 1. Oxu

##### 1.1. Mətn üzrə iş

- Mətnin strukturunun müəyyən edilməsi
- Səbəb-nəticə əlaqəsinin müəyyənləşdirilməsi
- İdeyanın müəyyənləşdirilməsi
- Problem və həll yolunun müəyyənləşdirilməsi
- Obrazların səciyyələndirilməsi
- Sözün kontekstə uyğun mənası üzərində iş (sözün həqiqi və məcazi mənası, semantikası və s.)
- Ədəbi dilin normalarının (nitq mədəniyyətinin) yoxlanılması
- Fikrin ümumiləşdirmə bacarığının yoxlanılması
- Açıq və sətiraltı informasiyanın müəyyənləşdirilməsi

#### 2. Yazı

- Durğu işarələrinin işlənmə qaydası
- Orfoqrafiya qaydaları
- Əməli yazılar

#### 3. Dil qaydaları

##### 3.1. Fonetika

- Saitlər
- Samitlər
- Heca
- Vurğu
- Ahəng qanunu
- Orfoepiya və orfoqrafiya normaları
- Sözün səs tərkibinə görə təhlili

##### 3.2. Leksika

- Sözün leksik və qrammatik mənası
- Sözün həqiqi və məcazi mənası
- Frazeoloji birləşmələr
- Təkmənalı və çoxmənalı sözlər
- Omonimlər
- Sinonimlər
- Antonimlər
- Terminlər

##### 3.3. Sözün tərkibi və söz yaradıcılığı

- Sözün tərkibi
- Leksik və qrammatik şəkilçilər

- Sözün quruluşca növləri
- Eyniköklü sözlər
- Sözün başlangıç forması

#### **3.4. Morfologiya**

- İsim və onun morfoloji xüsusiyyətləri
- Sifət və onun morfoloji xüsusiyyətləri
- Say və onun morfoloji xüsusiyyətləri
- Əvəzlik və onun morfoloji xüsusiyyətləri
- Feil və onun morfoloji xüsusiyyətləri
- Zərf və onun morfoloji xüsusiyyətləri
- Əsas və köməkçi nitq hissələrinin fərqi
- Qoşma və onun morfoloji xüsusiyyətləri
- Bağlayıcı və onun morfoloji xüsusiyyətləri
- Ədat və onun morfoloji xüsusiyyətləri
- Modal sözlər və onun morfoloji xüsusiyyətləri
- Nida və onun morfoloji xüsusiyyətləri

#### **3.5. Sintaksis**

- Söz birləşmələri
- Mürəkkəb adlar
- Cümənin məqsəd və intonasiyaya görə növləri
- Cümənin baş və ikinci dərəcəli üzvləri
- Sadə və mürəkkəb cümənin fərqi

### **Riyaziyyat**

#### **4. Ədədlər və əməllər**

- Ədəd anlayışı, ədədin strukturu, ədədlər arasında münasibətlər
- Mərtəbə, sinif anlayışı
- Çoxrəqəmli ədədlərin yazılışı, rəqəmin mərtəbə qiymətinin müəyyən edilməsi, ədədin mərtəbə toplananlarının cəmi şəklində göstərilməsi
- Adi kəsrlər. Adi kəsrlərin müqayisəsi. Adi kəsrlərin ixtisarı
- Qarışiq ədədlər. Qarışiq ədədlərin müqayisəsi
- Onluq kəsrlər. Onluq kəsrlərin müqayisəsi. Onluq kəsrlərin toplanması və çıxılması
- Hesab əməlləri
- Hesab əməllərinin xassələri
- Qalıqlı bölmə
- Təxminetmə və hesablamlar
- Ədədin bölənləri və bölünənləri
- Ədədin hissəsinin, hissəsinə görə ədədin tapılması
- Ədədin faizinin, faizə görə ədədin tapılması

- Ədəd məsələləri
- Yaş məsələləri
- Sürət məsələləri
- Kəsr məsələləri
- İş məsələləri

## 5. Cəbr və funksiyalar

- Əməller sırasına görə riyazi ifadələrin hesablanması
- Ədədi ifadələrin müqayisəsinin aparılması
- Dəyişənin verilmiş qiymətində ifadənin qiymətinin tapılması
- Tənlik
- Bərabərsizlik

## 6. Həndəsə

- Həndəsi fiqurların təsnifatı
- Bucaq
- Çoxbucaqlının perimetri və sahəsi
- Fəza fiqurlarının (kub və kuboid) səthinin sahəsi
- Həcm

## 7. Ölçmə

- Uzunluq
- Kütlə
- Tutum
- Vaxt
- Pul

## 8. Statistika və ehtimal

- Ədədi orta
- Ən çox rast gəlinən nəticə, ən böyük fərq, orta statistik nəticənin müəyyən edilməsi
- Hadisənin baş vermə ehtimalı

## İbtidai sinif (rus bölməsi)

### Məzmun sahələri

	Sual sayı
➤ Чтение	10
➤ Письмо	2
➤ Языковые правила	13
➤ Числа и действия	8
➤ Алгебра и функции	6
➤ Геометрия	5
➤ Измерения	4
➤ Статистика и вероятность	2

### Məzmun sahələri üzrə mövzular

#### Русский язык

##### 1. Чтение

###### 1.1. Работа над текстом

- Определение структуры текста
- Определение причинно-следственной связи
- Определение основной мысли текста
- Определение проблемы и её решения
- Характеристика образов
- Работа над контекстуальным значением слова (прямое и переносное значение слова, семантика и т.д.)
- Проверка норм литературного языка (речевой культуры)
- Проверка умения обобщать мысль
- Выявление открытой и подтекстовой информации

##### 2. Письмо

- Использование знаков препинания
- Орфографические правила
- Деловые записки

##### 3. Языковые правила

###### 3.1. Фонетика

- Гласные
- Согласные
- Слог
- Ударение
- Орфоэпические и орфографические нормы
- Фонетический разбор слова

###### 3.2. Лексика

- Лексическое и грамматическое значение слова
- Прямое и переносное значение слова
- Фразеологические обороты
- Синонимы
- Антонимы
- Тематические группы

###### 3.3. Морфемика

- Состав слова
- Однокоренные слова
- Морфология

- Имя существительное и его морфологические особенности
- Имя прилагательное и его морфологические особенности
- Числительное и его морфологические особенности
- Местоимение и его морфологические особенности
- Глагол и его морфологические особенности
- Наречие и его морфологические особенности
- Разница между самостоятельными и служебными частями речи

### **3.4. Синтаксис**

- Словосочетание
- Виды предложений по цели высказывания и интонации
- Главные и второстепенные члены предложения
- Предложения с однородными членами
- Распространённые и нераспространённые предложения

## **Математика**

### **4. Числа и действия**

- Понятие и структура числа, отношения между числами
- Разряды и классы чисел
- Запись многозначных чисел, определения класса числа, представление числа в виде суммы разрядных слагаемых
- Обыкновенные дроби. Сравнение обыкновенных дробей. Сокращение обыкновенных дробей
- Смешанные числа. Сравнение смешанных чисел
- Десятичные дроби. Сравнение десятичных дробей. Сложение и вычитание десятичных дробей
- Арифметические действия
- Свойства арифметических действий
- Деление с остатком
- Оценка и расчеты
- Делители и кратные числа
- Нахождение части числа и числа по его части
- Нахождение процентов от числа, и числа по процентам
- Задачи с числами
- Задачи на возраст
- Задачи на движение
- Задачи с дробями

- Задачи на производительность

## 5. Алгебра и функции

- Вычисление значения математических выражений, применяя порядок действий
- Сравнение числовых выражений
- Нахождение значения выражения при заданном значении переменной.
- Уравнение
- Неравенство

## 6. Геометрия

- Классификация геометрических фигур
- Углы
- Периметр и площадь многоугольника
- Площадь поверхности пространственных фигур (куба и кубоида)
- Объём

## 7. Измерения

- Длина
- Масса
- Ёмкость
- Время
- Деньги

## 8. Статистика и вероятность

- Среднее арифметическое чисел
- Определение наиболее распространенного результата, наибольшей разницы, среднего статистического результата
- Вероятность события

## Fizika

Məzmun sahələri	Sual sayı
➤ Fiziki hadisələr, qanun və qanuna uyğunluqlar	20
➤ Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər	15
➤ Eksperimental fizika və müasir həyat	15

### Məzmun sahələri üzrə mövzular

#### 1. Mexanika

- Düzxətli bərabərsürətli və dəyişənsürətli hərəkət
- Çevrə üzrə bərabərsürətli hərəkət
- Nyuton qanunları
- Statikanın əsasları
- Ümumdünya cazibə qanunu. Ağırlıq qüvvəsi
- Elastiklik qüvvəsi. Çəki
- Sürtünmə qüvvəsi
- Bir neçə qüvvənin təsiri altında hərəkət
- İmpuls. Enerji. Saxlanma qanunları
- Mexaniki iş. Güt
- Mexaniki rəqslər
- Mexaniki dalğalar
- Bərk cisimlərin, mayelərin və qazların təzyiqi
- Arximed qanunu

#### 2. Molekulyar fizika

- Molekulyar kinetik nəzəriyyə
- İdeal qaz qanunları
- Termodinamikanın əsasları
- Doyan və doymayan buخار
- Bərk cisimlərin xassələri
- Mayelərin xassələri

#### 3. Elektrodinamika

- Elektrik yükü. Elektrik sahəsi
- Elektrostatik sahədə görülən iş
- Elektrik tutumu. Elektrik sahəsinin enerjisi
- Sabit cərəyan qanunları
- Müxtəlif mühitlərdə elektrik cərəyanı
- Maqnit sahəsinin induksiyası
- Yüklü zərrəciklərin maqnit sahəsində hərəkəti
- Elektromaqnit induksiyası
- Maqnit sahəsinin enerjisi
- Elektromaqnit rəqsləri
- Elektromaqnit dalğaları
- Dəyişən elektrik cərəyanı

#### 4. Optika

- Həndəsi optikanın qanunları
- Müstəvi və sferik güzgülər, linzalar
- Dalğa optikası

#### 5. Kvant fizikası

- İşıq kvantları və fotoeffekt
- Atom fizikası

- Nüvə fizikası
- Elementar zərrəciklər və onların təsnifikasi
- Bölmələr arasında genetik əlaqə

## Kimya

Məzmun sahələri	Sual sayı
➢ Maddə və maddi aləm	18
➢ Kimyəvi hadisələr	22
➢ Eksperiment və modelləşdirmə	5
➢ Kimya və həyat	5

### Məzmun sahələri üzrə mövzular

#### ❖ Ümumi kimya

- Kimyanın ilk anlayışları
- Atomun quruluşu. Dövri qanun və dövri sistem
- Kimyəvi rabitə. Valentlik. Oksidləşmə dərəcəsi
- Maddə miqdarı. Avoqadro qanunu. Formul və tənlik üzrə hesablamalar
- Kimyəvi reaksiyaların təsnifatı. İstilik effekti
- Oksidləşmə-reduksiya reaksiyaları
- Kimyəvi reaksiyaların sürəti. Kimyəvi tarazlıq
- Oksidlər. Əsaslar. Turşular. Duzlar
- Məhlullar
- Elektrolitik dissosiasiya. İon mübadilə reaksiyaları. Hidroliz. Elektroliz

#### ❖ Qeyri-üzvi kimya

- Hidrogen. Oksigen. Su
- Halogenlər
- Kükürd və onun birləşmələri
- Azot və onun birləşmələri
- Fosfor və birləşmələri. Gübrələr
- Karbon və birləşmələri
- Silisium və birləşmələri. Silikat sənayesi
- Metalların ümumi xarakteristikası
- Litium yarımqrupu elementləri
- Berillium yarımqrupu elementləri. Suyun codluğu
- Bor yarımqrupu elementləri

#### ❖ Üzvi kimya

- Alkanlar
- Tsikloalkanlar
- Alkenlər
- Alkadienlər
- Alkinlər
- Aromatik karbohidrogenlər
- Karbohidrogenlərin təbii mənbələri
- Spirtlər. Fenollar
- Aldehidlər. Ketonlar
- Karbon turşuları
- Mürəkkəb efirlər. Yağlar. Yuyucu vasitələr
- Karbohidratlar
- Azotlu üzvi birləşmələr
- İrimolekullu birləşmələr

Məzmun sahələri	Sual sayı
➤ Canlıların quruluşu və müxtəlifliyi	12
➤ Bioloji proseslər	15
➤ İnsan və onun sağlamlığı	11
➤ Canlıların təkamülü	6
➤ Canlılar və ətraf mühit	6

## Məzmun sahələri üzrə mövzular

### 1. Canlıların quruluşu və müxtəlifliyi

- Canlıları öyrənən elm sahələri
- Canlıların əsas xüsusiyyətləri
- Canlıların təsnifikasi
- Orqanizmin təşkili səviyyələri
- Biologyanın tədqiqat üsulları
- Canlıların müxtəlifliyi
- Canlı orqanizmlərin quruluşu
- Hüceyrə və onun kimyəvi tərkibi

### 2. Bioloji proseslər

- Canlılarda qıcıqlanma. Reflekslər
- Canlılarda qidalanma
- Canlı orqanizmlərdə qanın hərəkəti
- Canlılarda tənəffüs
- Canlılarda ifrazat
- Canlılarda çoxalma və inkişaf
- Canlılarda hərəkət
- Canlılarda dəyişkənlik
- Canlılarda irsiyyət və onun qanuna uyğunluqları
- Canlılarda gedən biokimyəvi proseslər
- Canlılarda maddələr mübadiləsi
- Seleksiya və onun metodları

### 3. İnsan və onun sağlamlığı

- İnfeksion xəstəliklər
- Qan xəstəlikləri
- Sinir sistemi xəstəlikləri
- Həzm orqanlarının xəstəlikləri
- İrsi xəstəliklər
- Maddələr mübadiləsinin pozulması nəticəsində yaranan xəstəliklər
- Avitaminozlar
- Müxtəlif zədələnmələr və ilk yardımçılar

### 4. Canlıların təkamülü

- Həyatın yaranması haqqında müxtəlif təsəvvürlər
- Təkamül təlimi
- Təkamülün hərəkətverici qüvvələri
- Mikro və makro təkamül
- Təkamülün yolları və istiqamətləri
- İnsanın təkamülü

## **5. Canlılar və ətraf mühit**

- Orqanizm və ətraf mühit
- Ekoloji amillər
- Ekoloji sistemlər
- Ekosistemdə canlılar arasında qarşılıqlı münasibətlər
- Maddələr dövranı
- Bioloji müxtəlifliyin saxlanması
- Biosfer

# Coğrafiya

## Məzmun sahələri

➤ Coğrafi məkan	14
➤ Təbiət	18
➤ Cəmiyyət	18

## Sual sayı

## Məzmun sahələri üzrə mövzular

### 1. Coğrafi məkan

- **Coğrafi kəşflər və tədqiqatlar, coğrafiya elminin inkişafı:** Coğrafi kəşflər və tədqiqatlar. Azərbaycanda coğrafiya elminin inkişafı. Coğrafiya elminin sahələri və müasir coğrafi biliklərin əldə edilməsi
- **Kartoqrafik təsvirlər:** Plan. Xəritə. Qlobus. Yerin forması və ölçüləri
- **Kainat və Günəş sistemi:** Kainatın yaranması və inkişafı. Günəş sistemi. Yer maqnetizmi. Yerin sutkalıq, illik hərəkətləri və onların coğrafi nəticələri

### 2. Təbiət

- **Litosfer:** Yerin inkişaf mərhələləri. Yerin daxili quruluşu və Yer səthini təşkil edən süxurlar. Yerdə baş verən tektonik proseslər və onların nəticəsi. Yer səthinin relyefi və onun təsərrüfat əhəmiyyəti. Azərbaycanın geoloji və geomorfoloji quruluşu, mineral ehtiyatları
- **Atmosfer:** Atmosferin tərkibi və quruluşu. Güneş radiasiyası və havanın temperaturu. Atmosfer təzyiqi, küləklər. Atmosferdə su. İqlim və onun təsərrüfatda rolü. Qlobal iqlim dəyişmələri. Azərbaycanın iqlimi
- **Hidrosfer:** Yer kürəsində suyun mənşəyi. Dünya okeani və onun hissələri. Dünya okeanında baş verən fiziki, kimyəvi və dinamik proseslər. Dünya okeanının resursları və onun istifadəsi. Quru suları. Azərbaycanın daxili suları. Xəzər dənizi
- **Biosfer:** Biosferin yaranması və inkişafı. Coğrafi təbəqə. Torpaq. Təbii kompleks, təbii zona və landşaftlar. Bioloji resursların istifadəsi. Azərbaycanın torpaq örtüyü, biomüxtəlifliyi, landşaftları və təbiətin mühafizəsi. Azərbaycanın fiziki-coğrafi rayonlaşdırılması

### 3. Cəmiyyət

- **Dünya ölkələri:** Dünyanın siyasi xəritəsi. Dövlətlərin geosiyasi mövqeyi. Beynəlxalq siyasi münasibətlər. Dünya ölkələrinin təsnifikasi. Beynəlxalq təşkilatlar. Dünya ölkələrinin sivilizasiyası. Azərbaycanın iqtisadi-coğrafi mövqeyi, inzibati ərazi quruluşu
- **Dünya əhalisi və dünyanın demoqrafik mənzərəsi:** Dünya əhalisinin inkişaf dinamikası. Dünya əhalisinin təsnifikasi. Azərbaycanın əhalisi
- **Dünyanın iqtisadi və sosial mənzərəsi:** Təbii resurslar və onların təsərrüfat əhəmiyyəti. Təsərrüfat sahələri və onların yerləşdirilmə prinsipləri. Maddi və qeyri maddi istehsal. ETİ və ETT. Dünyanın hasılat sənayesi. Dünyanın emaledici sənayesi. Dünyanın kənd təsərrüfatı.

Dünya nəqliyyatının coğrafiyası. Beynəlxalq turizm. Beynəlxalq iqtisadi integrasiya və qloballaşma. Azərbaycanın iqtisadi coğrafiyası. Azərbaycanın iqtisadi rayonlaşdırılması. Qarabağ müharibəsinin coğrafi nəticələri. Azərbaycanın beynəlxalq münasibətləri və nəqliyyatı. İqtisadi inkişafın istiqamətləri və dayanıqlı inkişaf

- **Global problemlər və onların həlli yolları**
- **Türk xalqları:** Türk dövlətləri və qurumları. Türk xalqlarının yaşadıqları ərazilərdə baş verən fiziki, iqtisadi, sosial hadisələr və onların coğrafi nəticələri

# İnformatika

## Məzmun sahələri

## Sual sayı

- |   |    |
|---|----|
| ➤ İnformasiya və<br>informasiya prosesləri                                      | 11 |
| ➤ Formallaşdırma,<br>modelləşdirmə,<br>alqoritmləşdirmə və<br>programlaşdırma   | 25 |
| ➤ Kompüter, informasiya<br>və kommunikasiya<br>texnologiyaları və<br>sistemləri | 12 |
| ➤ Cəmiyyətin<br>informasiyalasdırılması   | 2  |

## Məzmun sahələri üzrə mövzular

- İnformatika və onun əsas anlayışları
- İnformasiyanın kodlaşdırılması
- Say sistemləri
- Məntiqi əməllər
- Kompüterin texniki təminatı
- Alqoritmləşdirmə
- ALPLOGO mühitində programlaşdırma
- Python programlaşdırma dili
- HTML dili
- Program təminatı (Software) və onun təsnifatı
- Əməliyyat sistemləri
- Microsoft Windows əməliyyat sistemi
- **Office programları.** Microsoft Word mətn prosessoru. Microsoft Excel cədvəl prosessoru. Microsoft PowerPoint elektron təqdimat programı
- **Verilənlər bazası. Verilənlər** Bazasının idarəedilməsi Sistemi - Microsoft Access
- **Modelləşdirmə.** Model və modelləşdirmə anlayışı. Qraf informasiya modeli. Kompüter qrafikası. Kompüter modeli
- İnformasiya sistemləri və onun elementləri
- Süni intellekt sistemləri
- Axtarış sistemləri
- İnformasiya sistemlərində təhlükələrin təsnifatı. İnformasiyanın qorunması üsulları
- Kompüter şəbəkələri. Internet
- İnformasiya cəmiyyəti

## Metodika və pedaqogika

### Məzmun sahələri

- |                                    |   |
|------------------------------------|---|
| ➤ Hüquqi savadlılıq                | 1 |
| ➤ Metodiki səriştəlilik            | 5 |
| ➤ Pedaqoji və psixoloji yanaşmalar | 4 |

### Sual sayı

### Məzmun sahələri üzrə mövzular

#### 1. Hüquqi savadlılıq

- Təhsil qanunu, 12,13, 17-ci maddələr
- Ümumi təhsil haqqında Azərbaycan Respublikasının qanunu, 9, 11, 13, 21, 22, 23, 24, 27, 28-ci maddələr
- Fənn kurikulumlarına aid əsas terminlərin təsviri (məzmun xətləri, məzmun standartları, integrasiya və s.)
- Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları (ümumi təhsilin təşkilinə dair ümumi pedaqoji tələblər, şəxsiyyətönümlü təhsil, inklüziv təhsil və s.)
- “Müəllimlərin etik davranış Qaydaları”

#### 2. Metodiki səriştəlilik

##### 2.1. Təlimdə öyrətmə və öyrənmə prosesinin təşkili

- XXI əsr bacarıqları və kompetensiyaları (problem həlletmə, qərarvermə və s.)
- Təfəkkürün növləri (məntiqi, tənqidi, yaradıcı, abstrakt, analitik və s.)
- Metakoqnitiv bacarıqların formallaşdırılması
- Bilik, fəaliyyət və onların növləri haqqında ümumi məlumat. Tapşırıqların hazırlanmasında bilik və fəaliyyət növlərinin tətbiqi
- B. Blumun “İdrak taksonomiyası” və təlimdə tətbiqi
- Psixomotor və emosional-affektiv taksonomiyalar və təlimdə tətbiqi
- İllik və gündəlik planlaşdırma (təlim nəticələri, qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsi və s.)
- Şagirdyönümlü (interaktiv) təlimin təşkili: dərsə cəlb olunma (motivasiya), sual-cavab və müzakirələrin təşkili, əməkdaşlıq, refleksiya və s.)
- Müəllimin fasilitasiya bacarığı
- Təlimin forma və modelləri (birbaşa, layihə əsaslı (PBL), oyunəsaslı, problem əsaslı, araşdırma, sorğu əsaslı, sinxron və asinxron və s.)
- Təlim strategiyaları. Texnika və üsullar. (BİBÖ, Klaster, Anlayışın çıxarılması, Beyin həmləsi, Ziqzaq, 3-2-1, Karusel, Sinektika, Debat, Insert, Simulyasiya və rollu oyunlar, Frayer modeli, Venn diaqramı, Auksion, Qərarlar ağacı, Qar topası, Sinkveyn, Proqnozlaşdırma, Müzakirə üsulları (Müzakirə xəritəsi, Akvarium, Sokrat dialoqu), Əşyaların qeyri-

adi istifadəsi, Cisim və hadisələrə müxtəlif nöqtəyi-nəzərdən baxılması, İnsident üzərində iş, Nə olardı əgər? Mən kiməm?, 4N1KH, Qızıl dairə, Blum kubu, Debat, Sinif küncləri, Düşün-çütləş-bölüş)

- Şagirdyönümlü (interaktiv) təlimdə iş formaları
- İnkənziv təhsil
- Təlimdə diferensial yanaşma
- Öyrənmə tərzləri

## **2.2. Qiymətləndirmə (ölçmə və dəyərləndirmə)**

- Qiymətləndirmənin növləri (məktəbdaxili, milli, beynəlxalq)
- Məktəbdaxili qiymətləndirmənin növləri (diagnostik, formativ, summativ (kiçik, böyük))
- Qiymətləndirmə meyarları
- Formativ qiymətləndirmənin təşkili. Rubriklərin növləri. Effektiv əks-əlaqə (konstruktiv, yekunlaşdırıcı və s.)
- Beynəlxalq qiymətləndirmə (TİMS, PİRSL, PİSA və s.)

## **3. Pedaqoji və psixoloji yanaşmalar**

### **3.1. Pedaqoji və psixoloji nəzəriyyələr**

- H. Qardner “Çoxnövlü zəka” nəzəriyyəsi
- J. Piage “Zehni inkişafın mərhələləri” nəzəriyyəsi
- L.Viqotski “Sosial inkişaf ” nəzəriyyəsi. “Yaxın inkişaf zonası” anlayışı
- K. Dvek “Düşüncə tərzi” nəzəriyyəsi
- L. Kolberq “Mənəvi inkişaf” nəzəriyyəsi
- R. Qanye “Öyrənmənin şərtləri” nəzəriyyəsi
- D. Qoulman “Emosional zəka” nəzəriyyəsi
- K.Yunq “İntrovert və ekstravert şəxsiyyət”
- Şəxsiyyətin formalasdırılması və inkişafı. Şəxsiyyətin formalasdırılması və inkişafında məktəbin və müəllimlərin rolu

### **3.2. Sınıfda sağlam psixo-sosial mühitin yaradılması**

- Sosial-emosional öyrənmə
- Təlim prosesində səmərəli öyrənmə mühitinin qurulmasının tələbləri və üstünlükleri. Təhlükəsiz öyrənmə mühiti
- Sinfın idarəedilməsi mexanizmləri və strategiyalar (buzqırınlar)
- Sınıf otağının öyrətmə və öyrənmə mühitində funksiyası

- Effektiv müəllim-şagird, müəllim-valideyn münasibətləri
- Şagird davranışının idarəolunması
- Qısnama (bullinq)

## **Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinə aid qeydlər**

1. Test imtahanında bütün fənlər, həmçinin metodika və pedaqogika üzrə iştirakçıların bilik və bacarıqları həm nəzəri, həm də praktik şəkildə yoxlanılır.
2. Bütün fənlər, həmçinin metodika və pedaqogika üzrə iştirakçıların tətbiqetmə, təhliletmə, problem həll etmə və s. bacarıqları praktik və situativ suallarla ölçülür.
3. Bütün fənlər, həmçinin metodika və pedaqogika üzrə sualların çətinlik dərəcəsi 3 səviyyədə müəyyənləşdirilir.
4. Test imtahanında bütün fənlər üzrə ümumi təhsil müəssisələrində istifadə olunan dərsliklərə istinad olunur. (Təqdim olunan mövzular daha çox diqqət yetirilməli olanlardır).
5. Azərbaycan dili (tədris dili) fənni üzrə Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan dilinin orfoepiya normaları”nın təsdiq edilməsi haqqında 18 iyun 2021-ci il tarixli 175 №li qərarı əsas götürülür.
6. Tədris dilləri (Azərbaycan və rus), xarici dillər (ingilis, fransız, rus, alman) və Azərbaycan dili (dövlət dili) fənləri üzrə oxuyub-anlama bacarığının qarşısında qeyd edilən say mətnlərin miqdarını deyil, sualların miqdarını eks etdirir.
7. Ədəbiyyat fənni üzrə (hər iki bölmədə) mətn əsasında tapşırıqların verilməsi nəzərdə tutulur.
8. Azərbaycan dili və ədəbiyyat fənni üzrə verilmiş əsərlərin tam versiyasını (bütöv şəkildə ixtisarsız) oxumaq tövsiyə edilir: “Həmzənin Qıratı qaçırması” (“Koroğlu” dastanından), C.Məmmədquluzadə. “Anamın kitabı”, C, Cabbarlı. “Oqtay Eloğlu”, S.Vurğun. “Vaqif”, İ.Əfəndiyev. “Xurşidbanu Natəvan”, Ə.Cavad. “Səsli qız” poeması, H.Cavid. “İblis” faciəsi.
9. Metodika və pedaqogikaya aid qiymətləndirmə vasitələrinin Azərbaycan dili (dövlət dili), alman dili, fransız dili, rus dili fənləri üzrə Azərbaycan dilində verilməsi nəzərdə tutulmuşdur.